

Böyük qayıdışın yeni ünvani Xocalıdayıq...

32 il önce yandırılıb məhv edilən, tarixin ən ağır faciəsini yaşayıb, bəşəriyyətin ən qanlı terroruna məruz qalan, minlərlə günahsız sakını qətlə yetirilən Xocalı... Xatirələrimizdə keçmişin dəhşətli terrorunu yaşayan şəhər... Qarşımızda isə yeni, müasir Xocalı var...

Yamışlı örpəyə bürünən şəhər bizləri tam başqa simada qarşılaşdır. Bir vaxtlar dörd tərəfindən Xocalıya tuşlanan silahların yerində indi üçrəngli bayraqımız qururla dalgalanır. İllər sonra yurdularına qayıdan xocalılılar üçün artıq heç bir təhlükə yoxdur. 32 il əvvəl Xocalı ayaqalandı tərk edib yalnız canlarını salamat qurtaranlar bu gün taleyin xoş günlərini yaşayırlar və bu əvəzedilməz sevinci onlara yaşıdan Böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər.

# İlham Əliyevin qurdüğü yeni Xocalı



**32 ildən sonra yurdularına qayıdan saknlər Xilaskar Komandanlarına alqış edirlər**



"Mən bu qacqınlıq həyatında hər zaman yanınızda olan, bizi maddi və məməvi dəstək verən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Qarabağın xilaskarı və dağılmış və viran edilmiş bu torpaqları cənnətə çevirib bizi qaytaran Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Bu torpaqların hər qarışında Azərbaycan bayrağı ucaltdığını görə bir ömür Prezidentimə borcluyuq".

hərbi yük daşıyan vertolyot geldi. Biz ora çatanda artıq vertolyot qocalarla, uşaqlı qadınlar dolmuşdu. Cətinliklə də olsa icra başçımız Elman Məmmədov bizi pilotun kabinetinə yerləşdirdi...

Fevralın 26-da Ağdamda ermənilərin Xocalıda soyqırımı törətdikləri xəberini eşitdik. Dərddən havalanmışdıq. Xocalıdan sağ çıxan insanların başına götürülen müsübətlərə dözmək olmadı. Mərqlarda, xəstəxanalarda yaxınlarımızı axtardıq. Ölənlərin arasından yaxınlarının meyitini, yaralısını tapanlar şükrü edirdilər ki, heç olmasa ölüsü də olsa gölib çıxdı. Yoldaşım, qaynim Rasifin nə ölüsü gəldi, nə qaldısından xəberimiz oldu... Nəsliməzdən, qohum-eqrəbadan Xocalı soyqırımında 60 nəfəri şəhid oldu...

Ömrümüzün 32 ilini qacqınlıq həyatı ilə keçirdik. Xoşbəxtliyimiz, sevincimiz, gülüşümüz əlimizdən alındı. Sabirabadda, sonra Bakıda məskunlaşdıq. Tam səmimi damışağam. Xocalıya qayıdacığımızı ağlımızdan belə keçirmirdik. Xocalı Qarabağın açarıdır. Xocalı aeroporu vəsítəsilə Ermənistən gecə-gündüz burası silah, əsgər daşıyırı...

Ceyran Əzizova deyir ki, indi də düşünəndə bütün bunları həqiqət olduğunu inana bilmir. Xocalıya qayıdış sənki yuxu kimi gəlir onlara: "Bir baxın, bütün



"32 il ərzində qacqınlığa dözmək olar, amma vətənsizliyə dözmək olmur. Şükür, indi həm doğma yurdumuzda, həm də öz evimizdəyik. Tək, başımı götürüb çıxmışdım Xocalıdan. İndi ailəmlə qayıtmışam. Nəvələrim var. Nəvələrim bu cənnətməkan şəhəri görəndə başıma gələn qorxulu nağıllara bənzər əhvalatlara inanmaq istəmirəm".



Prezident İlham Əliyevin tapşırığına əsasən, 8 ay ərzində bərpa edilmiş müasir Xocalıda yeni həyat qaynarı. Keçmişdə yaşadıqları faciənin ağrı-acısını unutmasalar da, yurda qayıdışın sevinci simalarındaki xoşbəxtlik cizgilərindən hiss olunur. Buna mayın 28-də, Müstəqillik Günündə İlham Əliyevin yeni mənəzzillərinin açarlarını təqdim etdiyi xocalılılar keçirdiyimiz görüşlərdə bir daha şahidlilik etdik.

"Xocalını cənnətə çevirib bizi qaytaran İlham Əliyevə minnətdaram"

Bu gün Xocalı işğaldən azad olunmuş digər ərazilərimiz kimi əzəmətlə tiki-tiki meydancasını xatırladır. Bir vaxt bu torpaqlarda böyük soyqırımı acısını yaşamış Xocalı indi yeni siması ilə "töküllən qanızın qisası alındı" deyir...

Bir zamanlar məhv olan arzular indi çəçək açıb, ümidiłr doğmağa başlayıb. Bu şəhərin əzəli saknları yenidən evlərinin işləşmələrini yandırırlar.

Xocalıya ilk köçən saknlərdən biri Ceyran Əzizovadır. Bizi görün kimi qonaqpərvərliklə qarşılayır və əllerini Tanrıya açıb: "Allaha min şükür olsun, ölmədik bu günü de gördük. Yatsam yuxuma girməzdik ki, başımıza gələn bu qədər müsbətdən, züləmdən, zillətdən sonra Xocalıda öz evimizdə qonaq qarşılıyacağam. Həm də belə gözəl bir evdə..." - deyir

Çay süfrəsi arxasında söhbətə başlayan Ceyran Əzizova danışdıqca göz yashına hakim ola bilmir: "Sevincimdən ağlayıram. Gördüyümüz bu ev, bu həyət xoşbəxt günlərimizin yadigarıdır. 1989-cu ildə həyat yoldaşım Vasifə ailə qurub bu evə gelin gölmüşəm. İki oğlumuz, gözəl arzularımız var id. Sakit həyat yaşayırıq. 1991-ci ildə yoldaşım Milli Orduya yazılan ilk döyüşçülərdən id. Xocalı faciəsi baş verənə kimi ermənilər ətrafında kəndlərdə yaşayan xeyli azərbaycanlı amansızcasına öldürmüştər, qacılıq canını qurtara bilənlər isə öz yurdularını



məcburi şəkildə tərk etmişdilər. Əsgəran istiqamətində da giriş-çixışı bağlayıb zirehli texnika ilə yolu nəzarətə götürmüsədülər. Şəhərə yalnız hava yolu ilə, vertolyotla girib-çıxməq mümkün idi. Vertolyot da hər vaxtı olmadı. Ortaq, çörək çatışmazlığı var idi. Fevralın 13-də erməni silahlıları Xocalıya basqın etdi. Dörd tərəfdən şəhəri aramsız atəş tutmuşdular. Güllə dulu kimi yağırdı. Evlərin damı, pəncərələrin şüşələri qırılıb tökülmüşdü. Əli silah tutan xocalılılar postlarda dayanıb düşmənin şəhərə girməsinin qarşısını ala bilmisdilər. Sabah açılında Vasif evə gəldi, dedi ki, "Sizdən nigaran oluram. Əlim-qolum bağlanır, döyüşə bilmirom. Əgər vertolyot gələrsə, imkan düşən kimi sizi göndərəcəm". Elə də oldu. Səhər çox böyük

küçələrdə Azərbaycan bayrağı dalgalanır. Xocalı cənnətə bənzəyir. Səhər evdən çıxanda elə bilirom ki, Xocalıda yox, cənnətdəyəm. Geniş, yaraşlıq yollar, gözel binalar, hər tərəf gül-çəçək. Küçələrdə oynayan, velosiped sürən şən, qayğısına uşaqları görəndə sevincimdən göz yaşımı saxlaya bilmirəm, cəmi buradan 6-7 kilometr məsafədə Xankəndi yerləşir. Düşünəndə ki, orada da Azərbaycan bayrağı dalgalanır, separatizmin kökü kesilib, ordunla, əsgərinlə, dövlətinə, bu dövləti bu güce, qüdrətə sahib edən Müzəffər Ali Baş Komandanla qurur duyursan... Bu qüdrətin qurru yaramıza məlhəm olub, bizi dərdimizi unutdurur".

Ceyran Əzizovanın sözlerinə görə, 1996-cı ildə Ulu Öndər Heydər Əliyev

"Xocalıda atamı da, anamı da itirmişdim, indi geriyə nəvelərlimlə qayıtmışam"

Ceyran Əzizovanın xatirələrini, ürək sözlərini dinlədikdən sonra Xocalının güllü-çəçəklə küçələri ilə hərəkət edirik. Hər tərəfdə tikinti-quruculuq işləri davam edir, yeni mənzillərinə köçən sananlıların isə başı qarşıqdır. Bəzi evlərdə ustalar çalışır, bəzi evlərdə isə əşyaların yerləşdirilməsi prosesi gedir.

Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu bilən Xocalı sakını Şahin Əzizov bizi evinə dəvət edir. Şahin Azərbaycanda yəqin ki, çox adam tanır. O, Xocalı faciəsindən hər iki valideynini itirən 25 yaşlıdan biri idi...

"Xocalıdan çıxanda 17 yaşım var idi. Fevralın 25-də işlərlə səndüyü üçün çöök zavodu işləmirdi. Vertolyotla şəhərə az miqdarda un tapıb götəmişdilər. Bir neçə qadını, uşaqları təhlükəsiz bir yere toplamışdılər. Gündüz xəmir yəğurub, kündələyib, adamların sayına görə evlərə paylaştıq. Özüm də bu işdə çox fəal idim. Əli silah tutanlar postda durmuşdular. Mən həmin gün evlərə xəmir paylaşımdım. Gecə ermənilərin hücumu başladı. Artilleriya atəşindən qorunma üçün qadınıları, şəhərdə qalan uşaqları nisbəton təhlükəsiz zırzımlərə yığmışdılər. Həmin a manə qadınların olduğu o yerlərə gedib, ermənilərin şəhərə hücum etdiyini xəber verib, onların şəhərə çıxmasına çalışırdım".

Şahin Əzizov deyir ki, bu illərdə çəkmədikləri müsibət qalmayıb. Xocalı ağrısı, qanlı terror, ata-ana yoxluğu ona çox dəhşətli günər yaşadıb: "32 il ərzində qacqınlığa dözmək olar, amma vətənsizliyə dözmək olmur. Şükür, indi həm doğma yurdumuzda, həm də öz evimizdəyik. Tək, başımı götürüb çıxmışdım Xocalıdan. İndi ailəmlə qayıtmışam. Nəvələrim var. Nəvələrim bu cənnətməkan şəhəri görəndə başıma gələn qorxulu nağıllara bənzər əhvalatlara inanmaq istəmirəm".

Şahin Əzizov deyir ki, bu illərdə çəkmədikləri müsibət qalmayıb. Xocalı ağrısı, qanlı terror, ata-ana yoxluğu ona çox dəhşətli günər yaşadıb: "32 il ərzində qacqınlığa dözmək olar, amma vətənsizliyə dözmək olmur. Şükür, indi həm doğma yurdumuzda, həm də öz evimizdəyik. Tək, başımı götürüb çıxmışdım Xocalıdan. İndi ailəmlə qayıtmışam. Nəvələrim var. Nəvələrim bu cənnətməkan şəhəri görəndə başıma gələn qorxulu nağıllara bənzər əhvalatlara inanmaq istəmirəm".

Səhər Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Səhər Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Səhər Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Şahin Əzizovun yaşıdagı dəhşətli ağrı-acı bir dənə özüñün dilindən eşitmək qəlbimizi dağlayır. Amma Şahinin Xocalıya yenidən qayıdış qururu, sevinçinin hədsizliyi Xocalı yaramıza su səpir sənki.

Ş